

Azərbaycan Respublikası Təhsil Nazirliyi
Lənkəran Dövlət Humanitar Kolleci

Təsdiq edirəm:
Tədris işləri üzrə direktor müavini:
_____ İ.Əyyubova
_____ " " fevral " 2020-ci il

Fənn sillabusu

İxtisas: Kitabxana-informasiya təminatı
Şöbə: Pedaqoji
Fənn Birləşmə komissiyası: İqtisadiyyat və İdarəetmə

I.Fənn haqqında məlumat:

Fənnin adı: Azərbaycan biblioqrafiyasının tarixi (Program: Azərbaycan Respublikası Təhsil Nazirliyinin 27.02.2015-ci il tarixli 250 sayılı əmri ilə fənn proqramı kimi təsdiq edilmişdir.)

Kodu: HF-04

Tədris ili: V semestr (2019-2020 tədris ili) Semestr: Yaz

Tədris yükü: cəmi: 90 s., Auditoriya saatı - (60 saat mühazirə, 30saat seminar)

Tədris forması: Əyani

Tədris dili: Azərbaycan dili

AKTS üzrə kredit: 6 kredit

Auditoriya N: 218

Saat: 08:30-17:15

II.Müəllim haqqında məlumat

Adı, soyadı, elmi dərəcəsi və elmi adı: Zaidə Məlikova

Məsləhət günləri və saati: I- gün saat 09:00-12:00

E-mail ünvanı: mahirmelikov1@gmail.com

FBK-nın ünvanı: Lənkəran ş., Axundov 31

III.Tövsiyə olunan dərslik, dərs vəsaitivə metodik vəsaitlər:

Əsas

1. Əliyev Z.H. Azərbaycan biblioqrafiyasının tarixi.-B., 2007.- 186 səh
2. ƏliyevZ.H. Ümumi biblioqrafiyaşünaslıq.- B., 2001.- 144.
- 3.İsmayılov N.İ. Azərbaycan biblioqrafiyasının biblioqrafiyası.- B.: Mütərcim, 2003.-112 səh.
- 4.Kitabxana işçininin məlumat kitabı.-B.,1986.-288 səh.

Əlavə ədəbiyyat

5. Kitabxanaşünaslıq və biblioqrafiya elmi,nəzəri,təcrübi jurnal.-2012.- N1.-S.27-39.
6. “Kitabxanaşünaslıq və biblioqrafiya” elmi, nəzəri, təcrübi jurnal.- 2011.- N2.-S.38-100; 168-

186;

7. "Kitabxanaşünaslıq və bibliografiya" elmi, nəzəri, təcrübi jurnal.- 2010.- N3.-S.51-59; 105-108.
8. "Kitabxanaşünaslıq və bibliografiya" elmi, nəzəri, təcrübi jurnal.- 2008.- N1.-S.126-201.
9. "Kitabxanaşünaslıq və bibliografiya" elmi, nəzəri, təcrübi jurnal.- 2007.- N1.-S.66-122.
10. "Kitabxanaşünaslıq və bibliografiya" elmi, nəzəri, təcrübi jurnal.- 2002.- N2.-S.117-174.
11. "Kitabxanaşünaslıq və bibliografiya" elmi, nəzəri, təcrübi jurnal.- 2002.-N1.-S.3-113.
12. "Kitabxanaşünaslıq və informasiya" elmi, təcrübijurnal.- 2012.- N1.-S.30-83.
13. "Kitabxanaşünaslıq və informasiya" elmi, təcrübijurnal.- 2010.- N2.-s.32-67.
14. Azərbaycanda nəşriyyat işi.- B., 2000.-S.57-68.

İnternet resursları.

15. www.anl.az
16. www.csl-az.com
17. www.lib.bsu.edu.az
18. www.preslib.az
19. www .aliyev -heritage.org
20. www.dspace.khazar.org

IV. Fənnintəsviri:

"Azərbaycan bibliografiyasının tarixi" fənni Azərbaycanda bibliografik fəaliyyətin meydana gəlməsi və təşkili məsələlərini öyrənir. Bu fənn həmçinin onun müxtəlif sahələrinin qədim zamanlardan bu günə qədərki inkişafını, istifadə məqsədləri, bibliografik vəsaitlərin tipləri, növləri və formalarının təkamül proseslərini öyrənir.

V. Fənnin məqsədi:

"Azərbaycan bibliografiyasının tarixi" fənni tədrisinin məqsədi respublikada bibliografik fəaliyyətin meydana gəldiyi dövrdən müasir dövrümüzdə qədər əldə edilmiş nəaliyyətlər haqqında tələbələrə məlumatlandırmaqdan və müxtəlif istiqamətli bibliografik vəsaitlərlə onları tanış etməkdən ibarətdir.

VI. Davamiyyətə verilən tələblər:

Dərstdə davamiyyətə görə verilən maksimum bal 10 baldır. Balın miqdarı əsasən: tələbə semestr ərzində fənn üzrə bütün dərslərdə iştirak etdiyi halda ona 10 bal verilir; semestr ərzində fənnin tədrisinə ayrılan saatların hər buraxılan 10%- nə 1 bal çıxılır; Fənn üzrə semestr ərzində buraxılmış auditoriya saatlarının ümumi sayı normativ sənədlərdə müəyyən olunmuş həddən yuxarı (25%-dən çox) olduğu halda tələbə həmin fənnin imtahana buraxılmır və onun həmin fənn üzrə akademik borcu qalır və sonradan onun haqqında müvafiq qərar qəbul edilir.

VII. Qiymətləndirmə:

Tələbələrin biliyi 100 ballı sistemlə qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılar aiddir: 10 bal sərbəst işlərin tərtib olunmasına görə, 10 bal seminar və laboratoriya dərslərində fəaliyyətinə görə, 20 bal kollektivlərə görə, 10 bal dərslərə davamiyyətinə görə.

İmtahanda qazanılan balların maksimum miqdarı 50-dir.

İmtahan biletinə bir qayda olaraq fənni əhatə edən 5 sual daxil edilir.

Qiymət meyarları aşağıdakılardır:

- 10 bal- tələbə keçilmiş material dərindən başa düşür, cavabı dəqiq və hərtərəflidir.
- 9 bal-tələbə keçilmiş material tam başa düşür, cavabı dəqiqdir və mövzunun mətnini tam açar.
- 8 bal-tələbə cavabında ümumixarakterli bəzi qüsurlara yol verir;
- 7 bal- tələbə keçilmiş material başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandırma bilmir

- 6 bal- tələbənin cavabı əsasən düzgündür.
- 5 bal-tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir.
- 4 bal- tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhvlərə yol verir;
- 3 bal- tələbənin mövzudan xəbəri var, lakin fikrini əsaslandırma bilmir;
- 1-2 bal- tələbənin mövzudan qismən xəbəri var.
- 0 bal- suala cavab yoxdur.

Tələbənin imtahanda topladığı balın miqdarı 17-dən az olmamalıdır. Əks təqdirdə tələbənin imtahan göstəriciləri semester ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala əlavə olunmur.

Semestr nəticəsinə görə yekun qiymətləndirmə (imtahan və imtahanaqədərki ballar əsasında)

- 91-100 bal- əla (A)
- 81-90 bal-çox yaxşı (B)
- 71-80 bal- yaxşı (C)
- 61-70 bal- kafi (D)
- 51-60 bal –qənaətbəxş (E)

51-baldan aşağı- qeyri-kafi (F)

Davranış qaydalarının pozulması:Tələbə Kollecın daxili nizam –intizam qaydalarını pozduqda əsasnamədə nəzərdə tutulan qaydada tədbir görülməkdir.

VIII. Təqvim mövzu planı: Mühazirə: 60saat Cəmi:90 saat

| N | Keçirilən <u>mühazirə</u> , seminar, məşğələ, laboratoriya və sərbəst mövzuların məzmunu | Saat | | Tarix |
|----|----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|------|-----|-------|
| | | müh | sem | |
| 1 | 2 | 3 | 4 | |
| 1. | Mövzu № 1. “Azərbaycan biblioqrafiyasının tarixi” fənninin nəzəri əsasları. Plan: 1. Azərbaycanda biblioqrafik fəaliyyətin öyrənilməsi. 2.Azərbaycanda biblioqrafik fəaliyyətin inkişaf mərhələləri. Mənbə: [1,4] | 2 | | |
| 2. | Mövzu№ 2. Azərbaycanda biblioqrafik fəaliyyətin meydana gəlməsi və inkişafı. Plan: 1. Biblioqrafik informasiya fəaliyyət sahəsi kimi və onun inkişaf mərhələləri 2. Kitabxana kataloqları biblioqrafik informasiyanın tarixi forması kimi Mənbə: [1,3] | 2 | 2 | |
| 3. | Mövzu№ 3. Azərbaycanda ilkin biblioqrafik mənbələr. Plan: 1.Təzkirələr və təzkirəçiliyin yaranması 2. Elmi əsərlərdə və səyahətnamə ədəbiyyatında biblioqrafik cəhətlər 3. M.Tərbiyyəti və onun “Danişməndani Azərbaycan” təzkirəsi. Mənbə: [1,8] | 2 | | |
| 4. | Mövzu№ 4. XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanda biblioqrafiya. Plan: 1.XIX əsrin ikinci yarısında Azərbaycan biblioqrafiyası yeni mərhələdə. 2. Azərbaycanda cəmiyyət kitabxanaları və onların biblioqrafik fəaliyyəti 3. Bakı İctimai Məclis kitabxanasının çap kataloqu. Mənbə: [1,6,7,11] | 2 | 2 | |
| 5. | Mövzu№ 5. XX əsrdə Azərbaycanda dövrü mətbuatın biblioqrafiyası. Plan: | | | |

| | | | | |
|-----|-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|---|---|--|
| | <p>1. “Bakı mətbuatı” adlı göstərici və onun buraxılışları. 2. “Neft işi” jurnalında dərc olunan vəsaitlər 3. Şəxsi mətbəələr. Orucov qardaşları mətbəəsinin çap kataloqu Mənbə: [1,3,6,11,15]</p> | | | |
| 6. | <p>Mövzu№ 6.1920-1958-ci illərdə Azərbaycanda ümumi biblioqrafiyanın yaranması və inkişafı. Plan: 1.1920-ci illərdə yaradılan dövlət biblioqrafiya mərkəzləri. 2. 1920-1958-cu illərdə yaradılan nəşriyyat kataloqları. Mənbə: [1,11]</p> | 2 | 2 | |
| 7. | <p>Mövzu№ 7.1920-1958-ci illərdə Azərbaycanda xüsusi biblioqrafiyanın yaranması və inkişafı. Plan: 1.Xüsusi biblioqrafiyanın növ təsnifatı. 2. “Azərbaycanda Tədqiq və Öyrənmə cəmiyyəti” (1923) və onun fəaliyyəti 3. İlk elmi köməkçi biblioqrafik informasiya mənbələri.. Mənbə: [1,2, 4]</p> | 2 | | |
| 8. | <p>Mövzu№ 8. Azərbaycan Dövlət Kitab Palatası Plan: 1.Azərbaycan Dövlət Kitab Palatasının funksiyası. 2. “Azərbaycan Dövlət Biblioqrafiyası orqanlarının meydana gəlməsi 3. 1940-1950-ci illərdə ümumi biblioqrafiyanın vəziyyəti Mənbə: [1,8,11]</p> | 2 | 2 | |
| 9. | <p>Mövzu№ 9.1920-1958-ci illərdə tövsiyyə biblioqrafiyası. Plan: 1.Tövsiyyə biblioqrafik vəsaitləri 2. Təbabət elmi ilə bağlı biblioqrafik vəsaitlər Mənbə: [1,2,6,8]</p> | 2 | | |
| 10. | <p>Mövzu№ 10.XX əsrin ikinci yarısında biblioqrafik işin təşkili məsələləri. Plan: 1.XX əsrin ikinci yarısında Azərbaycan biblioqrafiyası yeni mərhələdə 2. Kitabxanaşünaslıq və biblioqrafiyanın inkişafı ilə bağlı XX əsrin ikinci yarısında qəbul edilmiş qərarlar. Mənbə: [1,8,9]</p> | 2 | 2 | |
| 11. | <p>Mövzu№ 11.1959-1990-ci illərdə Azərbaycanda xüsusi biblioqrafiyanın inkişafı. Plan: 1. 1959-1990-ci illərdə Azərbaycandaxüsusi biblioqrafiyanın inkişaf istiqamətləri. 2. Azərbaycandaxüsusi biblioqrafik vəsaitlər nəşr edən mərkəzlər. Mənbə: [1,2, 4]</p> | 2 | | |
| 12. | <p>Mövzu№ 12.1959-1990-ci illərdə Azərbaycanda ümumi biblioqrafiyanın inkişafı . Plan: 1.Ümumi xarakterli biblioqrafik nəşrlər 2.Azərbaycan Dövlət Kitab Palatasının struktur quruluşu Mənbə: [1,2,14]</p> | 2 | 2 | |
| 13. | <p>Mövzu№ 13.Repertuar xarakterli biblioqrafik mənbələr. Plan: 1.Azərbaycanda repertuar xarakterli biblioqrafik mənbələrin yaranması.</p> | 2 | | |

| | | | | |
|-----|----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|---|---|--|
| | <p>2. “Azərbaycan kitabı” adlı bibliografik vəsaitin nəşri. 3. M.F.Axundov adına Milli Kitabxananın repertuar xarakterli bibliografik nəşrləri. Mənbə: [1,8,11]</p> | | | |
| 14. | <p>Mövzu№ 14. Azərbaycanca cari-elmi köməkçi bibliografiyanın 1959-1990-cı illərdə inkişafı. Plan: 1. Cari-elmi köməkçi bibliografiyanın inkişaf istiqamətləri. 2. M.F.Axundov adına Milli Kitabxananın cari-elmi köməkçi bibliografik nəşrləri. Mənbə: [1,6,8,11,13]</p> | 2 | 2 | |
| 15. | <p>Mövzu№ 15. Azərbaycanda 1959-1990-cı illərdə retrospektiv elmi-köməkçi bibliografiyanın inkişafı. Plan: 1. Retrospektiv elmi-köməkçi fəaliyyətlə məşğul olan mərkəzlər 2. M.F.Axundov adına Milli Kitabxananın retrospektiv bibliografik nəşrləri Mənbə: [1,2, 4]</p> | 2 | | |
| 16. | <p>Mövzu№ 16. Azərbaycanda şəxsi bibliografiyanın inkişafı. Plan: 1. Şəxsi bibliografik vəsaitlərin yaranması və əhəmiyyəti 2. Görkəmli insanlara həsr olunan şəxsi bibliografik vəsaitlər 3. M.F. Axundov adına Milli kitabxananın şəxsi bibliografik vəsaitləri. Mənbə: [1,6,7]</p> | 2 | 2 | |
| 17. | <p>Mövzu№ 17. Təvsiyyə bibliografiyasının inkişaf istiqamətləri. Plan: 1. 1959-1990-cı illərdə Azərbaycanda təvsiyyə bibliografiyasının inkişafı. 2. M.F.Axundov adına Milli Kitabxana təvsiyyə bibliografiyasının mərkəzi kimi. 3. Bədii ədəbiyyat üzrə təvsiyyə bibliografik vəsaitləri. Mənbə: [1,6,7,11]</p> | 2 | | |
| 18. | <p>Mövzu№ 18. Müstəqillik illərində Azərbaycanda bibliografik fəaliyyət Plan: 1. Müstəqillik illərində milli bibliografiyanın inkişafında yeni mərhələ 2. Müstəqillik illərində M.F. Axundov adına Milli Kitabxananın funksiyaları. Mənbə: [1,11]</p> | 2 | 2 | |
| 19. | <p>Mövzu№ 19. Müasir Azərbaycan bibliografiyasının ümumi təşkili məsələləri. Plan: 1. Müasir Azərbaycan bibliografiyasının inkişaf istiqamətləri 2. Müasir Azərbaycan bibliografiyasının qarşısında duran vəzifələr. 3. Müasir Azərbaycan bibliografiyasının əsas mərkəzləri. Mənbə: [1,11]</p> | 2 | | |
| 20. | <p>Mövzu№ 20. Qeyri-müstəqil informasiya mənbələri. Plan: 1. Qeyri-müstəqil informasiya mənbələrinin növləri. 2. “Kitabiçərisi”, “kitabarası”, “məqaləçərisi”, “jurnaliçərisi” və “qəzetiçərisi” informasiya mənbələri. Mənbə: [1,3,11]</p> | 2 | 2 | |

| | | | | |
|-----|------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|---|---|--|
| 21. | <p>Mövzu№ 21.Azərbaycanda bibliografika elmi və təhsili.</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. Azərbaycanca bibliografik təhsilin təşkili. 2. Azərbaycanca bibliografik fəaliyyət sahəsində elmi tədqiqat işləri. 3. Kitabxana işçilərinin və bibliografların ixtisasartırma kursları. <p>Mənbə: [1,7,8,13]</p> | 2 | | |
| 22. | <p>Mövzu№ 22.M.F.Axundov adına Milli Kitabxananın bibliografik fəaliyyəti.</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1.M.F.Axundov adına Milli Kitabxanada bibliografik informasiya resurslarının yaranması və inkişafı . 2.M.F.Axundov adına Milli Kitabxanada bibliografik informasiya resurslarının müasir vəziyyəti . <p>Mənbə: [1,6,7,11,13]</p> | 2 | 2 | |
| 23. | <p>Mövzu№ 23.Azərbaycan Respublikası Prezident İşlər İdarəsinin Prezident Kitabxanasının bibliografik fəaliyyəti.</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1.Azərbaycan Respublikası Prezident İşlər İdarəsinin Prezident Kitabxanasının yaranma tarixi. 2.Azərbaycan Respublikası Prezident İşlər İdarəsinin Prezident Kitabxanasının bibliografik resursları. <p>Mənbə: [11,14]</p> | 2 | | |
| 24. | <p>Mövzu№ 24.F.Köçərli adına Respublika Uşaq Kitabxanasının bibliografik fəaliyyəti.</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1.F.Köçərli adına Respublika Uşaq Kitabxanasının yaranma tarixi. 2.F.Köçərli adına Respublika Uşaq Kitabxanasının bibliografik resursları. <p>Mənbə: [1,7,9,12]</p> | 2 | 2 | |
| 25. | <p>Mövzu№ 25.C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının bibliografik fəaliyyəti.</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1.C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının yaranma tarixi. 2.C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının bibliografik resursları. <p>Mənbə: [6,12,14]</p> | 2 | | |
| 26. | <p>Mövzu№ 26.AMEA-nın Mərkəzi Elmi Kitabxanasının bibliografik fəaliyyəti.</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1.AMEA-nın Mərkəzi Elmi Kitabxanasının yaranma tarixi. . 2. AMEA-nın Mərkəzi Elmi Kitabxanasının bibliografik resursları. <p>Mənbə: [1,11,13,14]</p> | 2 | 2 | |
| 27. | <p>Mövzu№ 27.Respublika Elmi-Texniki Kitabxanasının bibliografik fəaliyyəti.</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. Respublika Elmi-Texniki Kitabxanasının yaranma tarixi. 2. Respublika Elmi-Texniki Kitabxanasının bibliografik fəaliyyəti <p>Mənbə: [1,10,12,14]</p> | 2 | | |
| 28. | <p>Mövzu№ 28.BDU-nun Elmi Kitabxanasının bibliografik fəaliyyəti.</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. BDU-nun Elmi Kitabxanasının yaranma tarixi. 2. BDU-nun Elmi Kitabxanasının bibliografik resursları. <p>Mənbə: [1,10,12,14]</p> | 2 | 2 | |
| 29. | <p>Mövzu№ 29.Respublika Elmi-Pedaqoji Kitabxanasının bibliografik fəaliyyəti.</p> | 2 | | |

| | | | | |
|-----|--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|----|----|--|
| | Plan: 1. Respublika Elmi- Pedaqoji Kitabxanasının yaranma tarixi. 2. Respublika Elmi- Pedaqoji Kitabxanasının biblioqrafik resursları. Mənbə: [1,12,14] | | | |
| 30. | Mövzu № 30. Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının kitabxana işinin biblioqrafik fəaliyyəti Plan: 1. Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının yaranma tarixi 2. Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının biblioqrafik resursları Mənbə: [2,7,11,13] | 2 | 2 | |
| | Cəmi | 60 | 30 | |

IX. Sərbəst işin mövzuları:

1. Cəmiyyətin informasişlaşdırılmasında biblioqrafik informasiyanın rolu.
2. Azərbaycanda biblioqrafik fəaliyyətin meydana gəlməsi və inkişafı.
3. Azərbaycanda ilkin biblioqrafik mənbələr.
4. XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanda biblioqrafiya.
5. XX əsrdə Azərbaycanda dövrü mətbuatın biblioqrafiyası.
6. 1920-1958-ci illərdə Azərbaycanda ümumi biblioqrafiyanın inkişafı.
7. Azərbaycan Dövlət Kitab Palatasının nəşrləri.
8. 1920-1958-ci illərdə Azərbaycanda xüsusi biblioqrafiyanın inkişafı.
9. 1920-1958-ci illərdə tövsiyyə biblioqrafiyası.
10. Azərbaycan Dövlət Kitab Palatasının struktur quruluşu
11. Azərbaycan Dövlət Kitab Palatasının funksiyası
12. XX əsrin ikinci yarısında Azərbaycan biblioqrafiyası yeni mərhələdə
13. Bədii ədəbiyyat üzrə tövsiyyə biblioqrafik vəsaitləri
14. Müasir Azərbaycan biblioqrafiyasının qarşısında duran vəzifələr
15. Görkəmli adamlara həsr olunan şəxsi biblioqrafik vəsaitlər
16. "Azərbaycan Kitabı" adlı biblioqrafik vəsaitin nəşri
17. Azərbaycanda biblioqrafik fəaliyyətin öyrənilməsi
18. Azərbaycanda cəmiyyət kitabxanaları və onların biblioqrafik fəaliyyətləri
19. Şəxsi mətbəələr "Orucov qardaşları" mətbəəsinin çap kataloqu
20. 1920-ci illərdə yaradılan dövlət biblioqrafiya mərkəzləri
21. M. Tərbiyyəti və onun "Danışməndani-Azərbaycan" təzkirəsi
22. XX əsrin ikinci yarısında biblioqrafik işin təşkili məsələləri.
23. 1959-1990-ci illərdə Azərbaycanda ümumi biblioqrafiyanın inkişafı .
24. Repertuar xarakterli biblioqrafik mənbələr.
25. 1959-1990-ci illərdə Azərbaycanda xüsusi biblioqrafiyanın inkişafı.
26. Azərbaycanda cari-elmi köməkçi biblioqrafiyanın 1959-1990-ci illərdə inkişafı
27. Azərbaycanda 1959-1990-ci illərdə retrospektiv elmi- köməkçi biblioqrafiyanın inkişafı.
28. Azərbaycanda şəxsi biblioqrafiyanın inkişafı.
29. Azərbaycanda tövsiyyə biblioqrafik vəsaitləri.

30. Müstəqillik illərində Azərbaycanca bibliografik fəaliyyət.
31. Müasir Azərbaycan bibliografiyasının ümumi təşkili məsələləri.
32. Qeyri-müstəqil informasiya mənbələri.
33. Azərbaycanda bibliografiya elmi və təhsili.
34. M.F.Axundov adına Milli Kitabxananın bibliografik fəaliyyəti.
35. Azərbaycan Respublikası Prezident İşlər İdarəsinin Prezident Kitabxanasının bibliografik fəaliyyəti.
36. F.Köçərli adına Uşaq Kitabxanasının bibliografik fəaliyyəti.
37. C.Cabbarlı adına Gənclər Kitabxanasının bibliografik fəaliyyəti.
38. AMEA-nın Mərkəzi Elmi Kitabxanasının bibliografik fəaliyyəti.
39. BDU-nun Elmi Kitabxanasının bibliografik fəaliyyəti.
40. Respublika Elmi-Texniki Kitabxanasının bibliografik fəaliyyəti.
41. Respublika Elmi-Pedaqoji Kitabxanasının bibliografik fəaliyyəti.
42. Bibliografik fəaliyyət sahəsində Beynəlxalq əməkdaşlıq.

X. İmtahan sualları

1. "Azərbaycan bibliografiyası tarixi" fənninin nəzəri əsasları.
2. Azərbaycanda bibliografik fəaliyyətin öyrənilməsi.
3. Azərbaycanda bibliografik fəaliyyətin inkişaf mərhələləri.
4. Azərbaycanda bibliografik fəaliyyətin meydana gəlməsi və inkişafı.
5. Bibliografik informasiyanın fəaliyyət sahəsi kimi inkişafı
6. Azərbaycanda ilkin bibliografik mənbələr.
7. Təzkirələr və təzkirəçiliyin yaranması
8. M.Tərbiyyəti və onun "Danışməndani Azərbaycan" təzkirəsi.
9. XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanda bibliografiya.
10. XIX əsrin ikinci yarısında Azərbaycan bibliografiyası yeni mərhələdə.
11. Azərbaycanda cəmiyyət kitabxanaları və onların bibliografik fəaliyyəti
12. 1920-ci illərdə yaradılan dövlət bibliografiya mərkəzləri.
13. Azərbaycan Dövlət Kitab Palatasının yaranması
14. 1920-1930-cu illərdə yaradılan nəşriyyat kataloqları.
15. Azərbaycan Dövlət Kitab Palatasının nəşrləri.
16. 1940-1950-ci illərdə ümumi bibliografiyanın vəziyyəti
17. 1920-1958-ci illərdə tövsiyyə bibliografiyası.
18. Tövsiyyə bibliografik vəsaitləri
19. XX əsrin ikinci yarısında bibliografik işin təşkili məsələləri.
20. XX əsrin ikinci yarısında Azərbaycan bibliografiyası yeni mərhələdə
21. 1959-1990-ci illərdə Azərbaycanda ümumi bibliografiyanın inkişafı .
22. Azərbaycan Dövlət Kitab Palatasının struktur quruluşu.
23. "Azərbaycan kitabı" adlı bibliografik vəsaitin nəşri.
24. M.F.Axundov adına Milli Kitabxananın repertuar xarakterli bibliografik nəşrləri.
25. Azərbaycanda cari-elmi köməkçi bibliografiyanın 1959-1990-ci illərdə inkişafı.
26. M.F.Axundov adına Milli Kitabxananın cari-elmi köməkçi bibliografik nəşrləri.
27. Azərbaycanda 1959-1990-ci illərdə retrospektiv elmi- köməkçi bibliografiyanın inkişafı.
28. M.F.Axundov adına Milli Kitabxananın retrospektiv bibliografik nəşrləri.
29. Azərbaycanda şəxsi bibliografiyanın inkişafı.
30. Şəxsi bibliografik vəsaitlərin yaranması və əhəmiyyəti.
31. Görkəmli adamlara həsr olunan şəxsi bibliografik vəsaitlər
32. Tövsiyyə bibliografiyasının inkişaf istiqamətləri.
33. 1959-1990-cı illərdə Azərbaycanda tövsiyyə bibliografiyasının inkişafı.
34. M.F.Axundov adına Milli kitabxana tövsiyyə bibliografiyasının mərkəzi kimi.
35. F.Köçərli adına Respublika Uşaq Kitabxanasının tövsiyyə bibliografik vəsaitləri.
36. Müstəqillik illərində milli bibliografiyanın inkişafında yeni mərhələ
37. Müstəqillik illərində M.F. Axundov adına Milli Kitabxananın funksiyaları.

38. Müstəqillik illərində şəxsi biblioqrafik vəsaitlər.
39. Müasir Azərbaycan biblioqrafiyasının əsas mərkəzləri.
40. Qeyri-müstəqil informasiya mənbələri.
41. Azərbaycanda biblioqrafiya elmi və təhsili.
42. Kitabxana işçilərinin və biblioqrafların ixtisasartırma kursları.
43. M.F.Axundov adına Milli Kitabxananın biblioqrafik fəaliyyəti.
44. Azərbaycan Respublikası Prezident İşlər İdarəsinin Prezident Kitabxanasının biblioqrafik fəaliyyəti.
45. F.Köçərli adına Respublika Uşaq Kitabxanasının biblioqrafik fəaliyyəti.
46. C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının biblioqrafik fəaliyyəti.
47. AMEA-nın Mərkəzi Elmi Kitabxanasının biblioqrafik fəaliyyəti.
48. BDU-nun Elmi Kitabxanasının biblioqrafik fəaliyyəti.
49. Respublika Elmi-Texniki Kitabxanasının biblioqrafik fəaliyyəti.
50. Respublika Elmi-Pedaqoji Kitabxanasının biblioqrafik fəaliyyəti.

Kollekiium-1

1. Azərbaycanda biblioqrafik fəaliyyətin öyrənilməsi.
2. Kitabxana kataloqları biblioqrafik informasiyanın tarixi forması kimi
3. Təzkirələr və təzkirəçiliyin yaranması
4. Azərbaycanda cəmiyyət kitabxanaları və onların biblioqrafik fəaliyyəti
5. “Bakı mətbuatı” adlı göstərici və onun buraxılışları.
6. 1920-1930-cu illərdə yaradılan nəşriyyat kataloqları.
7. Xüsusi biblioqrafiyanın növ təsnifatı.
8. Azərbaycan Dövlət Kitab Palatasının funksiyası.
9. Təvsiyyə biblioqrafik vəsaitləri
10. XX əsrin ikinci yarısında Azərbaycan biblioqrafiyası yeni mərhələdə
11. 1959-1990-cı illərdə Azərbaycandaxüsusi biblioqrafiyanın inkişaf istiqamətləri
12. Ümumi xarakterli biblioqrafik nəşrlər

Kollekiium-2

1. Azərbaycanda repertuar xarakterli biblioqrafik mənbələrin yaranması.
2. Cari-elmi köməkçi biblioqrafiyanın inkişaf istiqamətləri.
3. Retrospektiv elmi-köməkçi fəaliyyətlə məşğul olan mərkəzlər
4. Şəxsi biblioqrafik vəsaitlərin yaranması və əhəmiyyəti
5. 1959-1990-cı illərdə Azərbaycanda təvsiyyə biblioqrafiyasının inkişafı.
6. Müstəqillik illərində milli biblioqrafiyanın inkişafında yeni mərhələ
7. Müasir Azərbaycan biblioqrafiyasının qarşısında duran vəzifələr
8. Qeyri-müstəqil informasiya mənbələrinin növləri.
9. Azərbaycanda biblioqrafik fəaliyyət sahəsində elmi tədqiqat işləri.
10. M.F.Axundov adına Milli Kitabxananın kataloq –kartoteka sistemi.
11. M.F.Axundov adına Milli Kitabxananın yaranma tarixi
12. Azərbaycan Respublikası Prezident İşlər İdarəsinin Prezident Kitabxanasının biblioqrafik resursları

XI. Fənn üzrə tələblər, tapşırıqlar:

“Azərbaycan biblioqrafiyasının tarixi” fənninin tədrisi nəticəsində tələbələr Azərbaycanda biblioqrafik fəaliyyətin meydana gəlməsi və inkişafını öyrənirlər. Fənni mənimsəyən hər bir tələbə həmçinin biblioqrafiyalaşdırma və onun mərhələlərini, biblioqrafik göstəricilər və vəsaitlərin növlərini, onları tərtib etmək qaydalarını öyrənirlər.

Həmçinin Azərbaycanda biblioqrafik fəaliyyətlə məşğul olan təşkilatlar və onların nəşr etdirdikləri orqanlar haqqında müəyyən biliklərə malik olmalıdırlar.

“Azərbaycan bibliografiyasının tarixi” fənninin tədrisi zamanı qoyulan tələblər aşağıdakı kimidir:

- Mühazirə mətninin hazırlanması,
- referat işləri,
- imtahan sualları,
- fərdi tapşırıqlar,

Öyrənən tanış olur:

- “Azərbaycan bibliografiyasının tarixi” fənninin istiqamət və problemləri
- “Azərbaycan bibliografiyasının tarixi” fənninin öyrənilməsində bibliografiyaşünaslığın yeri, rolu və mövqeyi.
- “Azərbaycan bibliografiyasının tarixi” fənninin öyrənilməsində bibliografiyaşünaslığın digər elmlərlə qarşılıqlı əlaqəsi

XII. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi:

“Azərbaycan bibliografiyasının tarixi” fənninin sillabusu “Kitabxana – informasiya təminatı” ixtisasının tədris planı və “Azərbaycan bibliografiyasının tarixi” fənn proqramı əsasında tərtib edilmişdir.

Sillabus «İqtisadiyyat və idarəetmə» FBK-da müzakirə edilərək, bəyənilmişdir (6 fevral 2020-ci il, protokol № 6).

Fənn müəllimi:

Z.Məlikova

FBK sədri:

Q.Şükürova